

## TARİX ÖMÜRDƏN KEÇİRİLƏNDƏ...

"Hərəkat" hekayəsi Arzu Nehrəmlinin ilk nəşr təcrübəsi deyil. Onun sosial mediada təqdim etdiyi hekayələr uşaqlıq və yeniyetməlik illərinin xatırələrini yenidən yaşamaq, zamanın soldurduğu rəngləri bərpa etmək, arxada qalan ömür yolunu bir çox dəyərlərimizə laqeydliyin artdığı bu günün işığına tutmaq baxımından ciddi əhəmiyyət daşıyır.

"Hərəkat"ın mövzusu Azərbaycanın müasir tarixinin ən dramatik qırılma məqamlarından birini – SSRİ ilə İran arasındaki sərhədlərin Naxçıvan ərazisində sökülməsini əhatə edir. Hekayəni ciddi ədəbiyyat faktına çevirənsə odur ki, burada dünya tarixinə yazılan böyük bir hadisə – Azərbaycanı parçalayıb öz aralarında bölmüş Rusiya və İran imperiyaları arasında sərhədlərin xalq tərəfindən sökülməsi hələ öz uşaq dünyasından ayrılmamış iki yeniyetmə qızın, Arzu ilə Şəkərin ömründən keçirilir.

Hekayədəki poetik detallar hayatın özü kimi rəngarəng və iç-içədir: burada humor da var, ironiya da, sentimental-tragik ştrixlər də. Hekayənin qəhrəmanı Arzunun böyük bir tarixə uşaq vaxtı küsəndə çəkildiyi "sığınacaq"dan – ona dar gələn çarpayının altından baxması isə hekayəyə və hekayədə baş verən hadisəyə karaval effekti gətirir.

Onu da vurğulamağı zəruri hesab edirəm ki, A.Nehrəmlinin konkret tarixi hadisədən və konkret insanlardan bəhs edən bu hekayəsini sənədli nəşr estetikasının tələbləri ilə təhlil etmək, hekayəyə publisistik mətn kimi yanaşmaq kökündən yanlış olar. Mətnin biza təqdim etdiyi tarix də, insanlar da, sözün yaxşı mənasında, müəllifin yaratdığı bədii obrazlardır.

Müəllif hekayənin qəhrəmanlarını "uşaqlaşdırmaqla" bədii detalların rənglərini, dialoqlardakı humoru uşaq gözlərinin heyrəti ilə daha parlaq və canlı verməyə nail olub. 1989-cu ilin son günündə iki imperiya arasındaki

sərhədlərin yandırılması bu hərəkatın ən qaynar yerində olan uşaqlara tarixi hadisə olmaqdən daha çox, onların özlərinin yaratdığı macəralı bir hekayə, uşaq oyunu kimi görünür. Sovet mətbuatının yaydığı xəbərləri yaylı çarpayının altından izləyən "inqilabçı" qızə mətbuatda yazılılanların məzmunundan daha çox, özünün və rəfiqəsinin televizorda göstərilməsi, şəkillərinin qəzet və jurnalları "bəzəməsi" maraqlıdır...

Sərhəd hərəkatının önündə olan nehrəmli qızları qarşıda gözləyən qədərin oyunları isə daha amansız olur. Arzu "taleyindən güllələnir" – həyat yoldaşı imperiyanın azadlığına qarşı qəsd kimi qurduğu müharibədə həlak olur. Imperiyanın mərkəzinə – Moskvaya köçməli olan Şəkər orada yaşıya bilmir, Moskvadan Naxçıvana üzü Təbrizə baxan bir məzara əbədi sakin olmaq üçün qayıdır...

Hekayənin sentimental-lirik tonu Çingiz Aytmatovun "Çingiz xanın ağ buludu" povestindəki yüzbaşı Erdənə ilə bayraqtikən qadın Doğulanın faciası ilə səsləşir. Asiyadan Avropanı fəth etmək üçün yürüşə çıxan Çingiz xan tarix kitablarında; öz sevgisi uğrunda ölümün üstünə dik yeri yib canlarından keçən Erdənə ilə Doğulanq isə insanların yaddaşında əbədiləşir.

A.Nehrəmlinin "Ulduz"un oxucularına təqdim etdiyimiz "Hərəkat"ının insan talelərini toplumun yaddaşından, hərəkatlar üzərində qurulmuş milli tarixdən həssaslıqla keçirən kövrək bir hekayə kimi oxunacağı ümidiindəyəm.

Məti  
OSMANOĞLU

